

# Özbekeistan portalları Azərbaycan Prezidentinin və birinci xanımın Füzuli və Cəbrayıl rayonlarına səfəri barədə materiallar yerləşdirib

**Özbekeistanın "qalampir.uz" və "aniq.uz" portalları öz səhifələrində Azərbaycan Prezidentini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinin səfəri ilə bağlı özbeke dilində məqalələr yerləşdirib.**

Portallar yazır ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilməsi ilə bağlı göstəriş verib. Artıq bu yolun salınmasına başlanıb.

Saytlar bildirir ki, Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılan Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Deyilir ki, yalnız Füzuli deyil, işğaldan azad edilən Zəngilan, Qubadlı və Cəbrayıl şəhərləri və kəndlər də yerlə-yeksan edilib, bütün infrastruktur dağıdılb.

Yazılarda bildirilir ki, sonra Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilində gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra dövlətimizin başçısı Cəbrayıl şəhərində də Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyev Cəbrayılın mərkəzində deyib: "Baxın, mənfur düşmən Cəbrayıl şəhərinə nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər".

**COVID-19 SƏMİMİ GÖRÜŞÜ**

Qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildiren Adil Əliyev xalqımızın 30 illik nişgünə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm Qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan

# Milli Məclis sədrinin müavini İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşüb

Noyabrın 17-də Milli Məclis sədrinin müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla, bir çox beynəlxalq tədbir və layihələrə, o cümlədən Gənclər Forumunun Avasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini bildirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib.

Bunun bariz nümunəsi olaraq IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Adil Əliyev ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasındakı həmrəyliyin daha da gücləndirilməsində vacibliyini bildirib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyənin rəhbərlik etməsinin əhəmiyyəti vurğulanıb.

Vitse-spkər bildirib ki, qədim tarixə malik Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu gün daha yüksək səviyyədə həyata keçirilir. Ölkələrimiz arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. A.Əliyev Qarabağ uğrunda gedən Vətən müharibəsində, ərəzi bütövlüymüzün bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.

Qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildiren Adil Əliyev xalqımızın 30 illik nişgünə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm Qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan

Özbekeistanın "qalampir.uz" və "aniq.uz" portalları öz səhifələrində Azərbaycan Prezidentini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinin səfəri ilə bağlı özbeke dilində məqalələr yerləşdirib.

Portallar yazır ki, Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılan Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Deyilir ki, yalnız Füzuli deyil, işğaldan azad edilən Zəngilan, Qubadlı və Cəbrayıl şəhərləri və kəndlər də yerlə-yeksan edilib, bütün infrastruktur dağıdılb.

Yazılarda bildirilir ki, sonra Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilində gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra dövlətimizin başçısı Cəbrayıl şəhərində də Azərbaycan bayrağını qaldırıb.

Prezident İlham Əliyev Cəbrayılın mərkəzində deyib: "Baxın, mənfur düşmən Cəbrayıl şəhərinə nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər".

**AZƏRTAC**

**Azərbaycanda koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər sağalıb**

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxışı 20 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 79 min 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 min 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib. Aktiv xəstə sayı 21259 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 536 min 434 test aparılıb. Bugünkü test sayı isə 13213-dür.

**AZƏRTAC**

# Ermənistan törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb olunacaq

Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaq torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdikləklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüymüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu.

Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövrdə Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.

Ölkəmizin dinc yaşayış məntəqələrinin Ermənistan tərəfindən atılan raket, ağır artilleriya və digər silahlardan qəsdən bombalanması 1974-cü il Təcavüzün tərfi haqqında BMT Baş Assambleyasının 3314 sayılı qətnaməsinə görə, birbaşa Azərbaycanın ərazi bütövlüyyəsinə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı qəsdən edilən silahlı təcavüz cinayətinin tərkibini yaradır. Bu beynəlxalq cinayətin subyekti də məhz Ermənistan dövləti və siyasi rəhbərliyidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüz cinayətinə görə prokurorluq orqanlarında Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 100.2-ci (təcavüzkar müharibəni aparma), 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcandan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi əmrisizliklə qəsdən adam öldürmə) və bir sıra digər müvafiq maddələr üzrə cinayət işləri başlanılmışdır.

Əminlik ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə həm universal cinayət yurisdiksiyasına görə milli hüquqi əsasda, həmçinin beynəlxalq məhkəmə instansiyaları qarşısında məsuliyyətə cəlb olunacaq. Bunun üçün həm real beynəlxalq hüquqi əsaslar, həm də çoxsaylı video-audio və digər faktlar və materiallar vardır. Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanı təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sənəkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanının qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında ölkə Prezidenti tərəfindən 6 noyabr 2020-ci il tarixdə Sərəncam imzalanmışdır.

Əlbəttə, Ermənistanın hərbi təcavüz cinayəti

nə son qoyulmasının yeganə hüququyayın forması yalnız özünümüdafiə hüququ əsasında mümkün idi və belə də oldu. Azərbaycan dövlətinin özünümüdafiə hüququ BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən yaranır. Həmin maddə təcavüzə məruz qalan dövlətə həm fərdi, həm də kollektiv özünümüdafiə hüququ verir. Ona görə də aparığımız mübarizə BMT Nizamnaməsinə müvafiq olaraq, Ermənistanın silahlı təcavüzünə qarşı fərdi özünümüdafiə hüququ-muzun real təəcəssümüdür və bu, tam mənada hüquqa və ədalətə uyğundur. Məhz bu hüququn həyata keçirilməsi nəticəsində Azərbaycan sülhə məcburətə məliyyətlərini və həmçinin, beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin qətnamələrinin real təminatçısı oldu.

Ermənistan beynəlxalq hüququn əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinə məhəl qoymayaraq, mülki əhaliyə hədəfə almaqla, xüsusilə uşaq hüquqlarını ciddi şəkildə pozmuş, nəticədə 11 uşaq həlak olmuş, bezi uşaqlar hər iki valideynini itirmişdir. Həmçinin Ermənistan ordusundan kütləvi fərarilik halları ilə üzləşən düşmənin çıxılmaz vəziyyətdə olması görüntüsünü yaratmaq niyyəti ilə döyüş əməliyyatlarına həttə uşaqlar da cəlb edilmiş və bunlarla da Ermənistan beynəlxalq humanitar hüququn, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının tələblərini kobud surətdə pozmuşdur.

Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhaliyə hədəfə alınaraq, qadağan olunmuş kasset və fosfor bombalarından istifadə edilmişdir. Hazırkı vaxtdakı "Skad" və "Smec" raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmən faktlar "Human Rights Watch" və "Amnesty International" kimi beynəlxalq təşkilatlar tərəfindən qeydə alınaraq qəddar və ağılsızlığımız hərəkətlər kimi qiymətləndirilmişdir. Baş Prokurorluğun məlumatına görə, Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli "köhnülülər" in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsi istintaq materialları ilə müəyyən olunmuşdur. Ermənistan həmçinin, beynəlxalq hüquq normalarını pozaraq, Suriya və Livandan Azərbaycan ərazilərinə qanunsuz köçürülən insanları silahlı müzlülər kimi də istifadə edir.

Ermənistan bu dövrdə həmçinin, insanlıq əleyhinə cinayətlər törətməklə, insan hüquqlarını kobud və kütləvi şəkildə pozmuşdur. Bərdədə baş verən cinayətlərin geniş əhatəliliyi və sistemliliyini nəzərə alsaq, bunu ilk növbədə insanlıq əleyhinə cinayətlər kimi tövsiyə etmək olar. İnsanlıq əleyhinə cinayətlər həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bərdədə 21 nəfərin öldürülməsi insanlıq əleyhinə cinayətin xüsusi növü olan sistemlik adam öldürmə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinin 2(a) bəndinə görə, "adam öldürmə" - dövlətin və ya təşkilatın bu cür hücumun törədilməsinə yönəlmiş siyasətinin

təşkilatı haqqında 29 oktyabr 2020-ci il tarixli Fərmanına əsasən həmin rayonlar üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmaqlla yanaşı, Azərbaycanda olan bütün xalqların və dinlərin nümayəndələrinin dinc və birgə yaşaması, onlara məxsus abidələrin və ibadət yerlərinin dövlətimiz tərəfindən mühafizə edilməsi ilə bağlı konkret tədbirlər müəyyən edilmişdir.

Ermənistanın qeyd olunan transmilli cinayətləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən də davamlı fəaliyyət həyata keçirilmiş, xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNICEF), Dünya Bankına, Avropa Yerli və Regional Hakimiyyət Konqresinə, Ümumdünya Səhiyyə Təşkilatına və qurumun Avropa Regional Bürosuna, Global Fonda (səhiyyə üzrə), Beynəlxalq Antikorupsiya Orqanları və Beynəlxalq Prokurorlar assosiasiyalarına, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna müraciətlər ünvanlanmış, Avropa Şurası üzv dövlətlərin ədliyyə nazirlərinin video-konfransında Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, nəticədə uşaqlar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaşların həlak olması və yaranması faktları diqqətə çatdırılmışdır.

Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumların bu məsələdə ədalət naminə prinsipiallıq göstərməli olduğu qeyd edilmişdir. Bununla yanaşı, ədliyyə işçiləri informasiya məkanında da fəal şəkildə iştirak edir. Nazirlik tərəfindən yaradılmış "Qarabağ Azərbaycandır!" elektron məlumat platformasının (<http://www.justice.gov.az/categories/1148>) Azərbaycan həqiqətlərinin təbliğində və geniş yayılmasında mühüm vasitə kimi olduqca faydalıdır.

Azərbaycan ədliyyəsi üçün bu zəfər tarixinin xüsusilə əlamətdar olan ən mühüm tərəfi bu möhtəşəm tarixi anların ədliyyə işçilərinin peşə bayramı ərfəsinə təsadüf etməsidir. İkiqat təntənə və qələbə sevinci ilə qeyd olunan bayram münasibətilə ədliyyə orqanlarında tədbirlər keçirilir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığından bəhs olunur, torpaqlarımızın işğaldan azad edildiyi, "Qarabağ Azərbaycandır!" ifadəsinin bu tarixi gündə Qələbəmizin rəmzinə çevrildiyi vurğulanır. Bu gün Azərbaycanın hər bir vətəndaşı, o cümlədən biz, ədliyyə işçisi olaraq müzəffər Ali Baş Komandanımızla, qalib əsgərlərimizlə, öz qanı və canı bahasına ölkəmizə sərəf gətirən şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını ucalara qaldıran millətimizlə fəxarət hissi ilə qürur duyuruq.

**Vüqar AĞAYEV,**  
Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsini icra edən, ədliyyə müavini.

# Bayrağımız Şuşada dalğalandı

Bu gün xalqımızın sevincinin həddi-hüddudu yoxdur. Son 30 ildə Azərbaycanda uşaqlı-böyüklü hər kəsin ürək-dən sevindiyinin şahidi olmaq doğrudan da qürurvericidir. Bu sevinci bizə Ali Baş Komandanımız və Ordumuz bağışlayıb. Məhz Prezidentlə Xalq və Ordunun birliyi 44 gün davam edən müharibənin Qələbəylə başa çatmasına təminat verdi. Amma bu bir gerçəkdi ki, biz həmin 44 gündə 30 ilə yaxın bir zaman kəsiyində həsrətlə gözləmişdik.

Mələm olduğu kimi, Dağlıq Qarabağın və onunla həmsərhəd olan 7 rayonumuzun 1988-ci ildən başlayaraq işğal edilməsi 1993-cü ildə başa çatdı. Məhz həmin müddətdə Qarabağda, ümumiyyətlə 900 yaşayış məntəqəsi, 150000 ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 927 kitabxana, 695 tibb məntəqəsi, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40000 muzey eksponatı, 600 sənəyə və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur dağıdılıb məhv edildi. Düşmən təkcə vətəndaşlarımıza deyil, ekologiyanı da qənim kəsdi. Amma bütün vəhşi yaşayış məntəqələri 27-dən başlayaraq öz cavabını aldı. Belə ki, ordumuzun əks-hücumu ilə qısa bir zamanda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, eləcə də Azərbaycanın tacı olan Şuşa şəhəri və digər ərazilərimiz düşməndən azad edildi. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən düşmən cəbhədən 100 kilometr uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərini, eləcə də Goranboy, Ağcabədi, Tərtər, Beyləqan rayonlarını, həmçinin Xızı, Mingəçevir, Bakıtrafi ərazilərimizi atəşə tutdu. Tərtərdə daş üstə daş qalındı. Bərdə şəhərində dinc sakinlər - 21 nəfər şəhid oldu, 70-ə yaxın insan yaralandı. Onların arasında uşaqlar, qocalar da var idi. Sakinlərin avtomobillərinə, obyektlərinə külli miqdarda ziyan dəydi. Amma dağıntılara, insan itkisinə baxmayaraq, rayonu heç kim tərk etmədi, heç kim əlini işdən soyutmadı. Çünki bizim İlham Əliyev kimi Prezidentimiz, Ali Baş Komandanımız və qüdrətli Silahlı Qüvvələrimiz var, biz onlara güvənirik. Şükürlə olsun ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmənlərdən azad edən Ordumuz qalib gəldi. Bayrağımız Şuşada dalğalandı!

Noyabr ayının 22-də ədliyyə işçilərinin peşə bayramıdır. Builki bayramımızın ovqatı əvəzəvəlki illərdəkindən daha gözəldi. Bunun da əsas səbəbi bizə bəxş edilən Qələbədir. İndi biz əminliklə xalqımızın üstündən götürülmüş işğal ləkəsinin, qaçqınlıq, köçkünlük ağrı-acısını, sevinc hissini hər kəslə bölüşürük. Bütün səhərlərdə olduğu kimi, aid olduğum sahədə də biz öz üzümüzə düşən vəzifəni məhz Prezidentimizlə birgə və mərəmənə layiqli səviyyədə yerinə yetirməyə çalışırıq. Bütün istəklə və arzularımızla qalib xalqın layiqli təmsilçisi olmaqla.

**Mərdan HƏSƏNZADƏ,**  
Bərdə Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu.